

## Nizami yaradıcılığında vəhdəti-vücud fəlsafəsi

Leyla Kərimova

AMEA Gəncə Bölümü. Azərbaycan.  
E-mail: leynanu@gmail.com

**Annotasiya.** Nizami Gəncəvinin əsərlərində insanın yaradılışı, onun kamillik vəziyyəti, dünyanın vəfazılılığı, ölümdən sonrakı hayat, günahlardan dönüş (tövbe), təcrid (nəfsini istəklərə mahdudiyyət qoyma) və digər irfanı konsepsiylər yer almışdır. Buna görə də Nizami Gəncəvinin şeirlərinə də əsasən irfanı kamilliyyət əsaslanması, zahidlik, saflaşma, dünyəvilik və təcrid aspektlərinə üstünlük verməsi heç də tasadüf deyil.

Nizami Gəncəvinin təsvirində Məhəmməd Peyğəmbərin (s.ə.s) Allahla görüşü də, vəhdəti-vücud - Allah'a qovuşma, cizün küllə qovuşması və külliün içərisində əriması fəlsəfəsinə çox yaxındır. Allah'a qovuşmaq üçün fərdin fənaya uğraması, öz varlığını dərk etməsi əsas şərtlərdən biridir. Şairin "Yeddi gözəl" poemasında Məhəmməd Peyğəmbərin (s.ə.s) bu şəkildə Allah'a qovuşması prosesinin təsviri "dəryə və damla kimi" sufi terminlərinin köməyi ilə verilmişdir.

*Orada Tanrıdan başqa bir kimsə yox idi...  
Öz yol yoldaşları yarı yolda qoyub  
"Mənlik" yox olan dəryanın yoluna düzəldi,  
O okeandan o, damla-damla keçdi...  
Aşağı və yuxarı, ön və arxa, sağ və sol,  
Bir cəhətə çevrildi, altı cəhət aradan qalxdı.*

**Açar sözlər:** Nizami, təsəvvüf, ulduz, aləm, vəhdəti-vücud, sufizm, Allah, "Yeddi gözəl"

**Məqalə tarixçəsi:** göndərilib – 11.07.2022; qəbul edilib – 19.07.2022

## The philosophy of existentialism in the work by Nizami Ganjavi

Leyla Karimova

Ganja Branch of ANAS. Azerbaijan.  
E-mail: leynanu@gmail.com

**Abstract.** In the works of Nizami Ganjavi, a place is given to such concepts of knowledge as the creation of man, the state of his perfection, the unfaithfulness of the universe, isolation (limiting desires), the life after the death, and the rejection of sinfulness (repentance).

Therefore, it is no coincidence that Nizami Ganjavi's poems are based on the perfection of knowledge, giving preference to such aspects as asceticism, purification, secularism and isolation. In the description of Nizami Ganjavi, the meeting of the Prophet Muhammad (s.a.w) with the Almighty Allah is very close to the philosophy of the unity of being (wahdat al-wujud) – reunion with Allah, the merging of a particle with the universe and dissolution within it. The main condition for reunion with the Almighty Allah is the death of the individual and the understanding of the meaning of one's existence. Such a reunion of the Prophet Muhammad (s.a.w) with the Almighty Allah is described in the poet's poem "Seven Beauties" using sufi terms "like a sea and a drop".

*There was no one but the Almighty...  
Left his companions half way  
Took the path to the nameless sea  
Drop by drop across the ocean*

*Up and down, forward and backward, left, right,  
Transformed into one spirit, six souls disappeared.*

**Keywords:** Nizami, Sufism, the star, the world, unity of the body, Sufism, God, "Seven Beauties"

**Article history:** received – 11.07.2022; accepted – 19.07.2022

### Giriş / Introduction

XI-XII əsrlər təsəvvüf görüşlərinin, sufiliyin geniş yayıldığı bir dövrdür. Sufilik və Sufizm orta əsrlərdə Şərq coğrafiyasında geniş yayılmış fəlsəfi, mistik düşüncə və davranış sistemidir.

Sufi təliminə görə yalnız bir varlıq var, O da Allahdır. Ondan başqa heç nə yoxdur. Maddi və mənəvi aləmdə olan insanlar isə Allahın təcəllisi və təzahürüdürler. İnsanların varlıqları Allahın varlıqlarından asılıdır. Maddi aləmin Allahla əlaqəsi bir şeyin onun kölgəsi ilə bağlılığı kimi dir. O olmasa, onun kölgəsi də olmaz. Deməli, dünyanın varlığı Allahın varlığına bağlıdır.

### Əsas hissə / Main Part

Sufizm də özünün mütərəqqi ideya və motivləri ilə Nizami Gəncəvi üçün cəlbedici fikir qaynağı idi. Şair sufi fikir qaynağına bigənə qalmamış, sufi ideya və motivindən istifadə etmişdir. Lakin müşahidələr göstərir ki, dahi şair Nizami Gəncəvi sufizmdən yaradıcı şəkildə istifadə etmişdir. Yəni sufi görüşləri ona öz ideyalarını vermək üçün bir vasitə rolunu oynamış, şair heç vaxt sufi ideyalarının tam təsiri altına düşməmişdir.

Dahi şairin "Xəmsə"də təsəvvüfdən istifadə fərqli olmuşdur.

Əsərdən-əsərə sufizmdən istifadə fərqlənməmişdir. Əsərlərinin içərisində "Yeddi gözəl" poemasında təsəvvüf görüşlərinə geniş yer verilmiş, sonuncu poemada – "İsgəndərname"də sufizmdən demək olar ki, istifadə etməması, Nizami Gəncəvinin sufizmə yaradıcı yanaşığını göstərir. Məsələn, şair Makedoniyalı İskəndəri "Allah və peyğəmbər" dininini yayan, təbliğ edən bir şəxs kimi verməkə, eləcə də Xosrovun yuxuda Həzrəti Məhəmməd Peyğəmbəri görərək islami qəbul etməsini təsvir etməklə dövrünə təsəvvüf görüşlərinə yer versə də sufi ideyalarından bədii vasitə kimi istifadə etmişdir [9, s.83-84].

Nizami Gəncəvi öz əsərlərində saf, ixləşli bir imanı təbliğ edir, zahir əhlindən olmamağı, sidq və səmimiyyəti tövsiyə etmişdir.

Nizami Gəncəvi "Yeddi Gözəl" poemasında eşq, zahiri planda yox, daxili planda yanaşmışdır. Şair poemada Bəhramla qızlar arasındakı eşq-məhəbbət macəralarının təsvirini bir kənara qoyub, insanla insan, insanla təbiət, insanla kainat arasındaki aşiqanə münasibətlərin idraki-elmī tərəflərini açıb göstərməsidır. Əvvəlki poemalarından fərqli olaraq dahi şair bu poemada sufizm fəlsəfəsinin müxtəlif xüsusiyyətlərindən istifadə etmişdir. Dahi şair Nizami Gəncəvi Bəhramın simasında sufilərin dörd mərtəbəli kamilləşmə sxemindən, həm də sufilərin yeddi pilləli təriqət modelindən istifadə etməklə yeni tipli qəhrəman yaratmışdır. Nizaminin "Yeddi Gözəl" poeması haqqında ayrıca tədqiqat aparmış S.Rzasoy "İsgəndərname" poemasında şairin sufizmdən istifadə etməsi haqqında yazır: "Nizami Gəncəvi Bəhramın simasında klassik sufi obrazı yaratmayışdır. Sufilikdəki insanın kamilləşmə modelinin nəzəri-texniki elementlərindən istifadə edən şair bu prosesdə çəğin paralel dünya modellərində, başqa fəlsəfi dünyagörüş və təlimlərdən də istifadə etmiş və mahiyyətə orijinal bir obraz yaratmışdır. Bu obraz bütün çoxluq təşkil edən sufi cizgiləri ilə bərabər, heç də klassik sufi modelinin vera biləcəyi obraz – variant deyildir. Bu, özünü sufilərin Allahla məistik ünsiyyətə girməyinin mümkünliyinə münasibətdə bildirir" [8, s.198].

Bəhram Gur vasitəsilə dahi şair işqli bir hökmərən obrazı yaradıb. Elə hökmərən ki, Xosrovdan da, İsgəndərdən də fərqlidir. O, nə Xosrov kimi eşqə, nə də İsgəndər kimi ağla təref yol alan

qəhramandır. Bəhram özünüdürkə doğru gedir. Bu məqam isə sufilikdir – Bəhram sonda yox olur, fənaya uğrayır. Əsərdə sanki onun hökmədarlıqdan dərvişliyə getdiyi yol təsvir olunur.

Sufilərin keçdiyi yolla gedən Bəhram yolun sonunda heç də mistik ünsiyyət feyzı ilə yaşıyan qəhrəməna çevrilir. Nizami Gəncəvi onun belə bir əlaqə qabiliyyəti qazanmasına dair heç bir işarə vermir. Dahi şair Nizami Gəncəvi Bəhramın yolunun Fənə və Bəqə pillələrinin təqdimində merac arxetipinin sufi yox, klassik formasına əsaslanır: Bəhram bir dəfə ölü və Allaha qovuşmaq üçün yeganə imkanı bu ölümlə əldə edir. Lakin bu fərqlərə baxmayaraq, Nizami Gəncəvi Bəhramın əxlaqi-idrakı kamilllik, ədalətli insan, mütləq xeyir və Allah ədalətinin daşıyıcısı məqamlarına məhz sufi yolu ilə çatır. Bu bir daha göstərir ki, Nizami Bəhramı mürəkkəb yaradıcılıq təfəkkürünün məhsulu olan çoxqatlı obradıdır [8, s.199].

Nizami Gəncəvinin dördüncü poemasının adı fars dilində “Həft peykər”dir. R.Əliyev [1, s.7] göstərir ki, poema “Bəhramnamə” də adlanırmış. Dahi şair əsərə “Yeddi Ulduz” adını ömrünün axırında, özü də şərti olaraq verib.

Nizami Gəncəvi özü “İsgəndərname”də yazır:

*Bu dastandan (“Leyli və Məcnun”) xilas olan kimi,  
“Həft peykər”ə sarı at çapdim. [2, s.64]*

Zümrüd Quluzادə “Yeddi obraz” şəklində tərcüməni daha uğurlu variant sayır [3, s.164].

R.Əliyev “Yeddi Ulduz” tərcüməsini dəqiq hesab etmiş [1, s.7], onun ardınca Nazılə Əbdülqasımovə da bu variantı düzgün saymışdır. Tağı Xalisbəyli “Yeddi şəkil” tərcüməsi üzərində də yanmışdır [4, s.168].

Maraqlıdır ki, Nizamişünəslər içərisində Mehdi Kazimov əsərin adını “Yeddi gözəl” şəklində tərcüməsinə qəbul etə də, öz tədqiqatlarında orijinalda olduğu kimi “Həft peykər” adından istifadə etmişdir [5, s.10].

Bəs tədqiqatçıların “Həft Peykər” adını belə müxtəlif şəkillərdə tərcümə etmələrinin səbəbi nədir? Səbəb “Peykər” sözünün çoxmənalı simvol olması ilə bağlıdır. Bu sözün lügətlərdəki mənalarını bir yerə toplayan S.Rzasoy göstərir ki, “Peykər” iki əsas mənənə sırası yaradır:

İnsan – Cəmiyyət – Etnos qatı ilə bağlı mənalar: fiqur, korpus, gövdə, bədən, qamət, cisim, can, surət, heykəl, şəkil, təsvir, büt, portret, mənzərə, görkəm, zahir, forma, gözəl, bayraq;

Məkan – Kosmos qatı ilə bağlı mənalar: ulduz, planet, səyyarə, göy, göy cismi, rəqəm [8, s.212].

Göründüyü kimi, bir sözdə varlıq aləminin bütün ünsürləri birləşərək vahid simvola çevrilmişdir.

Bəs vəhdəti-vücad nədir?

Varlığın vahidliyi kimi tərcümə olunan vəhdəti-vücad təliminə görə, vahid varlıq və varlığa sahib yegana vücad Allahdır. Aləm bu tək varlığın görüntüləri məkanı, aləmdəki bütün mövcudluqları isə, bu vahidin təzahürələridir. Varlıq vahid olduğundan təzahürələrin mahiyətlərindəki həqiqət, onların mövcudluq əsasları da vahiddir. Deməli, vəhdəti-vücudda Tanrı yoxluğu öz təcəlli-sində aşkar olunan aləm isə, təcəlli-də Tanrıının görünüşü olan çoxluqdur.

Bələcə, yoxluq olan aləmdə varlıq kimi Allahdan başqa heç nə yoxdur. Varlıq aləmin özünüə aid olmadığından, aləmin əslİ yoxluq, cəmi görüntüləri isə Allahdır. Deməli, vəhdəti-vücad varlıqların yox, varlığın birliyi haqqında fəlsəfi təlimdir. Yoxluqda da varlıq olan Tanrı haqqında elm-dir. Vəhdəti-vücudda mövcudluq aləmin zatında yox, surətindədir.

Sufizmə bütün rəmzi sözlərin hamısı vəhdəti-vücudla bağlı olub, vəhdət içində olan aləmin ayrı-ayrı ünsürlərini təcəssüm etdirir.

“Peykər” sözü də vəhdəti-vücudla bağlıdır. Lakin dahi şair Nizami Gəncəvi burada fərqli yolla gedərək bir söz-rəmzdə vəhdəti-vücad nəzəriyyəsinin bütün mahiyət və mənalarını əks etdirməyə çalışmışdır. Vəhdəti-vücad, bildiyimiz kimi, vücudun, yəni mövcudatın (varlıq aləminin) bütün ünsürlərinin vəhdəti deməkdir. “Peykər” sözündə də mövcudatın demək olar ki, bütün ün-

sırları birləşmiş, qovuşmuş, vahidə çevrilmişdir. Bu, bir təsədüf yox, Nizami Gəncəvi tərəfindən düşünülmüş fəlsəfi-poetik hadisədir. Şair “Yeddi gözəl”də məhz rəmz yaratdığını belə nəql etdirir:

*Surətpəstlər üçün surəti qəşəngdir,  
Məzmun sevənlər üçün də, məğzi ləpəsi vardır.  
Bağlı bir mücrüdür, içi dörlə dolu,  
Gözəl dolğun ibarələr isə onun açarıdır.  
Bu dörlərin sapi o başın boyunu bəzəyir ki,  
Açar ilə mürçürün qiflini aça bilsin.  
Onun nazmında nə yaxşı pisi varsa,  
Hamisi rəmz və hikmətin işarələridir. [2, s.290-291]*

Bələ mənayaratma orta əsrlər poetik düşüncəsi, o cümlədən bu poetik düşüncənin yaradılmasında öndə gedən təsəvvüfi-irfanı düşüncə tərzi üçün xarakterik idi. Niyazi Mehdiyev yazır ki, [6, s.239] orta çağ fəlsəfə, sufilik və hürufiyyi bu və ya digər məqamlarda sözün simvolizmİNƏ, çox mənalılığına əsaslanır. Orta çağ üçün söz işarə idi: bu çağın poetik dilində söz ilkin mifiki-məqək enerjisini itirmiş, fiziki obyektlərdən mücərrədləşib uzaqlaşmış və məhz bu işarə kimi duymağa başlamışdır.

“Yeddi Gözəl” poemasının Nizami tərəfində düşünülmüş rəmzlər sistemində sufizmin vəhdəti-vücad ideyasını əks etdirən daha bir simvolla qarşılaşıraq. Bu, Yeddi Peykər sarayıdır. Poemada memar Şida Bəhram üçün yeddi günbəzdən ibarət bir saray tikir. Saray sadəcə yeddi günbəzdən ibarət bir tikinti deyildir. Saraya varlıq aləminin bütün ünsürləri təcəssüm olmuşdur: “Şida tikidiyi bu sarayda dünyanın kosmik qurumunu memarlıq kodu vasitasi ilə təsvir edir. Belə ki, o, 7 sfera (göyün 7 qatı), 7 ulduz, 7 günbəz simvoluna çevirir. 7 günbəzdən hər birini 7 göy qatlارının uyğun rənginə boyayır. Orta çağ dünya modelində məkan 7 iqlima bölündürdü, hər iqlim və həmin iqlimdəki ölkə göyün hər qatına uyğun idi. Şida bu uzalaşmasını təmin etmək üçün hər iqlimin nümayəndəsi olan şahzadəni onun iqliminə uyğun ulduzun simvolu olan saray – günbəz də yerləşdirir, 7 bayraq da burada məkan – etnik simvoldur. Həftənin 7 günü də bu sarayda ulduz, iqlim, rəng və s. elementlərə uyğunlaşdırılır. Əslində, bu sarayda biri-birinə uyğun olmayan element yoxdur. Bəhram hər bir ulduzu ulduza uyğun rəngdə geyinib elementlərin düzülüşündə simvolların kosmik harmoniyaya qoşulmuş olurdu [8, s.74-75].

### Nəticə / Conclusion

Nizami Gəncəvi əsərlərini diqqətlə tədqiq etsək görərik ki, bu əsərlər bir daha sübut edir ki, o hər hansı bir sufi təriqətinə mənsub olmamış və əksinə sufizm məktəbinin məşhur ana xətti olan tərkidünyalıq, bigənəlik kimi düşüncələri təzkib etmişdir. Əsərlərindən sufi ibarələrindən istifadə etməsi şairin sufiliyi meyilli olduğu üçün deyil, dövrün ictimai dilinə müraciət etmək səbəblərindəndir.

### Ədəbiyyat / References

1. R.Əliyev. Nizaminin “Yeddi gözəl” poemasının tərcüməsi. Bakı, 1983.
2. N.Gəncəvi. “Yeddi gözəl” poeması. Bakı, 1983.
3. Zümrüd Quluzadə. “Nizami Gəncəvinin fəlsəfi görüşləri”. Bakı, 1987.
4. Tağı Xalisbəyli. “Nizami Gəncəvi və Azərbaycan qaynaqları”. Bakı, 1991.
5. Mehdi Kazimov. “XIV-XVI əsrlərin fars dilinə xas olan ənənəvi ədəbiyyat”. Bakı, 1986.
6. Niyazi Mehdiyev. “Orta əsr Azərbaycan mədəniyyətinin bəzi etnik əsasları”. Bakı, 1986.
7. Möhsün Nağısoylu. “Gülşəni-rəz” təsəvvüfun ana qaynaqlarından biridir”. Bakı, 2005.
8. S.Rzasoy. Nizami poeziyası. Bakı, 2003.
9. T.Kərimli. Nizami və tarix. Bakı: Elm, 2002.

## Философия экзистенциализма в творчестве Низами Гянджеви

Лейла Керимова

Гяндженское Отделение НАНА. Азербайджан.

E-mail: leynanu@gmail.com

**Резюме.** В произведениях Низами Гянджеви уделяется место таким концепциям познания, как сътворение человека, состояние его совершенства, ложность мироздания, обособленность (обуздание желаний), загробная жизнь, отказ от греховности (раскаяние). Поэтому не случайно стихи Низами Гянджеви основаны на совершенстве познания, отдавая предпочтение таким аспектам, как аскетизм, очищение, светскость и обособленность.

В описании Низами Гянджеви встреча пророка Мухаммеда (с.а.в) с всевышним Аллахом очень близко к философии единства бытия (вахдат аль-вуджуд) – воссоединение с Аллахом, слияние частицы с вселенной и растворение внутри неё. Основным условием для воссоединения с всевышним Аллахом являются смерть личности и понимание смысла своего существования. Такое воссоединение пророка Мухаммеда (с.а.в) с всевышним Аллахом описано в поэме поэта «Семь красавиц» при помощи суфийских терминов “как море и капля”.

*Там не было никого кроме Всевышнего...  
Оставил своих спутников на полпути,  
Взял путь к безымянному морю,  
Пройдя океан по катле,  
Вверх-вниз, вперёд и назад, налево-направо,  
Превратившись в дух один, шесть душ исчезло.*

**Ключевые слова:** Низами, звезда, мир, единство, суфизм, Бог, “Семь красавиц”